

2010/2011-Cİ İLDƏ BDU-NUN UNIVERSİTETDAXİLİ «50+50» QRANT PROQRAMININ QALİBLƏRİ

Ş1. PROFESSOR-MÜƏLLİM HEYƏTİ (ƏMƏKDAŞLAR):

1	Mirzəyev Sabir Soltanağa oğlu	Mexanika-riyaziyyat fakültəsinin “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasının professoru “Operator diferensial tənliklərin həll olunması və spektral məsələlər” mövzusunda layihəsinə görə;
2	Xanməmmədov Aqil Xanməmməd oğlu	Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “Tətbiqi riyaziyyat” kafedrasının professoru “Исследование некоторых нелинейных явлений в дискретных динамических системах” mövzusunda layihəsinə görə;
3	Rəcəbov Məmməd Rəcəb oğlu	Fizika fakültəsinin “Nəzəri fizika” kafedrasının dosenti “Kristal mühitlərdə yüksək enerjili qeyri-elastiki elektromaqnit proseslər” mövzusunda layihəsinə görə;
4	Məmmədov İbrahim Qərib oğlu	Kimya fakültəsinin “Neft kimyası və kimya texnologiyası» kafedrasının dosenti “Funksionaləvzli alkenilfenol törəmələrinin məhlul sistemlərinin NMR metodu ilə tədqiqi” mövzusunda layihəsinə görə;
5	Güləhmədov Sahib Qurban oğlu	Biologiya fakültəsinin “Biokimya və biotexnologiya” kafedrasının dosenti “Süd turşusu bakteriyalarının bakteriosinləri tərəfindən pendirlərdə biogen aminlərin əmələ gəlməsinin qarşısının alınması” mövzusunda layihəsinə görə;
6	Nəbiyev Əlipaşa Əlibəy oğlu	Coğrafiya fakültəsinin “Fiziki coğrafiya” kafedrasının müəllimi “Kompüterlə coğrafiya nəzəriyyəsi metodları ilə Azərbaycanın fiziki və iqtisadi coğrafiyasına dair rəqəmli xəritələrinin tərtibi” mövzusunda layihəsinə görə;
7	Abadov Bəhmən Abdal oğlu	Geologiya fakültəsinin “Hidrogeologiya və mühəndis geologiyası” kafedrasının dosenti “Ekzogen geoloji proseslərin fəallaşmasında hidroloji və hidrogeoloji amillərin rolu” mövzusunda layihəsinə görə;
8	Lətifova Elvira Məhəmməd qızı	Tarix fakültəsinin “Qədim dünya və orta əsrlər tarixi” kafedrasının baş müəllimi, t.e.n. “Şimal-Qərbi Azərbaycanın toponimikasında qədim türk tayfa izləri” mövzusunda layihəsinə görə;
9	Həsənov Rəfail Musa oğlu	Sosial elmlər və psixologiya fakültəsinin “Sosiologiya” kafedrasının professor əvəzi, sosiol.e.d. “Azərbaycanda orta sinif: təşəkkül problemləri və inkişaf perspektivləri” mövzusunda layihəsinə görə;
10	Məmmədov Sabir Rza oğlu	Jurnalistika fakültəsinin “Beynəlxalq jurnalistika” kafedrasının dosenti “Azərbaycan mətbuatının ÜmumAvropa informasiya məkanına inteqrasiyası” mövzusunda layihəsinə görə;
11	Sadiqova Solmaz Azay qızı	Kitabxanaçılıq-informasiya fakültəsinin “Biblioqrafiyaşünaslıq” kafedrası baş müəllimi, “Bakı Dövlət Universiteti–90: Biblioqrafik məlumat kitabı”– BDU-nun 90 illik yubileyinə həsr olunmuş əsərlərin biblioqrafik göstəricisinin çap və elektron variantlarının tərtib edilməsi” mövzusunda layihəsinə görə;
12	Cəlilbəyli Oqtay Babəli oğlu	Şərqsünaslıq fakültəsinin “Uzaq Şərq dilləri və ədəbiyyatı” kafedrasının müdiri, dosent “Yapon və Azərbaycan dillərində fellərin strukturu və semantikasi” mövzusunda layihəsinə görə;
13	Süleymanov Salman Səfəralı	İlahiyyat fakültəsinin “Dillər” kafedrasının ərəb dili müəllimi,

	oğlu	f.e.n., dos. “ Ərəb dilində feili söz yaradıcılığı” mövzusunda layihəsinə görə;
14	Mütəllimov Mütəllim Mirzəəhməd oğlu	Tətbiqi Riyaziyyat ETİ-nin “Məlumat hesablama sistemləri” şöbəsinin müdiri “Neft quyularının qazlift üsulu ilə istismarı zamanı optimal requlyatorların qurulması məsələsinin həlli alqoritmi” mövzusunda layihəsinə görə;
15	Məmmədov Mübariz Zabid oğlu	Fizika Problemləri ETİ-nin “Yarımkəçiricilər fizikası” şöbəsinin böyük elmi işçisi “Elektrokimyəvi aşılama metodu ilə alınmış nazik nanoməsəmali silisium təbəqələrinin lyuminiscent xassələrinə təbii oksidləşmənin, ultrabənövşəyi şüalanmanın və yüksək temperaturlu sürətli termik emalın təsirinin tədqiqi” mövzusunda layihəsinə görə;
16	Ramazanov Məhəmmədəli Əhməd oğlu	Fizika fakültəsinin Nano materiallarının kimyəvi fizikası kafedrasının müdiri “PE+Fe ₃ O ₄ və PVDF+Fe ₃ O ₄ maqnit nanokompozisiyaların dielektrik və elektrofiziki xassələrinə maqnit sahəsinin təsiri” mövzusunda layihəsinə görə;
17	İsmayılova Nigar Nurəddin qızı	Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxanaşünaslıq kafedrasının baş müəllimi “Bakı Universitetinin Elmi Əsərlərinin və Elmi Xəbərlərinin elektron versiyasının yaradılması” mövzusunda layihəsinə görə;
18	Aslan Knyaz İlyas oğlu	Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxanaşünaslıq kafedrasının dosenti, «Bakı Universitetinin Xəbərləri. Biblioqrafik məlumat kitabı (1991-2010)» biblioqrafik göstəricisinin nəşrə hazırlanması (elektron və çap formasında)» mövzusunda layihəsinə görə.

§2. GƏNC (35 YAŞADƏK) PROFESSOR-MÜƏLLİM HEYƏTİ (ƏMƏKDAŞLAR):

1	Hüseynli Əli Abbas oğlu	Mexanika-riyaziyyat fakültəsinin “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasının müəllimi «Banax fəzasında defekt bazislər və adi diferensial operatorların məxsusi və qoşulmuş funksiyalar sisteminin defekt bazis əmələ gətirməsi haqqında» mövzusunda layihəsinə görə;
2	Əliyeva Sevinc Həmzəğa qızı	Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “Informasiya texnologiyaları və proqramlaşdırma” kafedrasının müəllimi “Системный анализ и разработка методов и алгоритмов интеграции беспроводных и оптических сетей” mövzusunda layihəsinə görə;
3	Allahverdiyeva Məhin Həbil qızı	Kimya fakültəsinin “Alkenilfenollar kimyası” ETL-in elmi işçisi “İzopropenilfenolun polifunksional törəmələrinin polimer sorbentlərin alınmasında kross-agent kimi tədqiqi və sintez olunmuş ionitlərin ağır metalların sulu məhlullardan ayrılmasında sorbent kimi sınağı” mövzusunda layihəsinə görə;
4	Abbasova Aytən Zabil qızı	Tarix fakültəsinin “Tarix və dil metodikası” mərkəzinin baş laborantı “Yaxın Şərq münaqişəsi zəminində Türkiyə-İsrail münasibətləri və ABŞ” mövzusunda layihəsinə görə;
5	Quliyev Hikmət Valeh oğlu	Filologiya fakültəsinin tyutoru “Türk xalqları folklorunda cəngavər və at obrazı” mövzusunda layihəsinə görə;
6	İbrahimova Pərvanə Yəhya qızı	Jurnalistika fakültəsinin “Beynəlxalq jurnalistika” kafedrasının müəllimi “Azərbaycan mediası və seçkilər” mövzusunda layihəsinə görə;
7	Əsgərov İdrak Mirzəbaba oğlu	Tətbiqi Riyaziyyat ETİ-nin “Riyazi modelləşdirmə və avtomatlaşdırılmış sistemlər” şöbəsinin kiçik elmi işçisi “Qazlift prosesində qoyulmuş optimal idarəetmə məsələsinin

		kəsilməz və diskret halda asimptotik həll üsulu” mövzusunda layihəsinə görə;
8	Zərbəliyeva Esmira Mənaf qızı	Kitabxanaçılıq-informasiya fakültəsinin tyutoru “Bakı Universiteti Xəbərlərinin elektron versiyasının hazırlanması” mövzusunda layihəsinə görə;
9	Məmmədova Nərminə Yaqub qızı	Şərqsünaslıq fakültəsinin Türk filologiyası kafedrasının 0,25 müəllimi “Müasir Türk ədəbi dilində işlənən Avropa mənşəli alınmalar” mövzusunda layihəsinə görə;
10	Mirzəyeva Səbinə Həmid qızı	İlahiyyat fakültəsinin “Dillər” kafedrasının ərəb dili müəllimi, i.e.n., dos.əvəzi “İslamda uşaq hüququ” mövzusunda layihəsinə görə;

§3. ASPIRANT, DISSERTANT VƏ MAGİSTRANTLAR:

1	Mustafayeva Tünzalə Məhərrəm qızı	Mexanika riyaziyyat fakültəsinin “Diferensial və inteqral tənliklər” kafedrasının aspirantı “Hiperbolik tənliklər üçün optimal idarəetmə məsələləri” mövzusunda layihəsinə görə;
2	Culfayeva Çinarə Elçin qızı	Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin II kurs magistrantı, “Xətti yüklənmiş parabolik tip diferensial tənlik üçün bir qarışıq məsələnin həllinə düz xətlər üsulunun tətbiqi və alınmış yeni məsələnin həllinin yığılmasının tədqiqi” mövzusunda layihəsinə görə;
3	Məmmədov Vüsal Usub oğlu	Fizika fakültəsinin “Fiziki elektronika” kafedrasının II kurs əyani aspirantı “Elektrokimyəvi çökdürmə üsulu ilə alınmış p-Si/Cd _{1-x} Zn _x Se _{1-y} Te _y günəş elementlərinin tədqiqi” mövzusunda layihəsinə görə;
4	Əliyeva Ülkər İbrahim qızı	Kimya fakültəsinin “Yüksək molekullu birləşmələr kimyası” kafedrasının aspirantı “Au(III)-ün polimerxelatəmələgətirici sorbentlə və polimer matrisində qızıl nanohissəciklərinin alınmasının tədqiqi” mövzusunda layihəsinə görə;
5	Qasimov Tural Paşa oğlu	Biologiya fakültəsinin “Biofizika və molekulyar biologiya” kafedrasının II kurs magistrantı “Bitki hüceyrələrinin plazmatik membranında redoks təbiətli proton pompanın fəallığının tədqiqi” mövzusunda layihəsinə görə;
6	Həsənova Nailə İmran qızı	Coğrafiya fakültəsinin “Hidrometeorologiya” kafedrasının dissertantı “Azərbaycan çaylarında daşqın təhlükələrinin azaldılması ilə bağlı tövsiyələrin hazırlanması” mövzusunda layihəsinə görə;
7	Cəfərov Səməd Eldar oğlu	Geologiya fakültəsinin “Kristalloqrafiya minerologiya və geokimya” kafedrasının II kurs magistrantı “Silikat və alimosilikatların kristallokimyası və quruluş tipomorfizmi” mövzusunda layihəsinə görə;
8	Abbasova Səkinə İlqar qızı	Tarix fakültəsinin “Türk və Qafqaz xalqları tarixi” kafedrasının “Qafqazşünaslıq” ixtisası üzrə II kurs magistrant “Qafqaz regionunun dünya dövlətlərinin maraqları sistemində daxil olması (XX–XXI əsrlərdə)” mövzusunda layihəsinə görə;
9	İbrahimova Esmira Əlixan qızı	Filologiya fakültəsinin “Türkölogiya” kafedrasının dissertantı, “Yenisey abidələrinin dilində mənsubiyyət anlayışının ifadəsi (Azərbaycan dili şivələr ilə müqayisədə)” mövzusunda layihəsinə görə;
10	Nəbiyeva Nərmin Namiq qızı	Jurnalistika fakültəsinin “Televiziya və radio jurnalistikası” kafedrasının II kurs əyani magistrantı “Dağlıq Qarabağ probleminin mətbuatda işıqlandırılmasının forma və metodları” mövzusunda layihəsinə görə;

11	Əlizadə Səbinə Hikmət qızı	Sosial elmlər və psixologiya fakültəsinin II kurs magistrantı, “Ailə psixoloqlarının hazırlığında ali məktəblərin rolu” mövzusunda layihəsinə görə;
12	Əhmədova Günel Mehman qızı	Şərqsünaslıq fakültəsinin “Ərəb filologiyası kafedrasının” II kurs magistrantı “Ərəb dilində kommertiya sənədlərinin dil vasitələrinin standartlaşdırılması və unifikasiyası” mövzusunda layihəsinə görə;
13	Verdiyev Bəzirgan Allahverdi oğlu	İlahiyyat fakültəsinin “İslam elmləri” kafedrasının aspirantı “Quranda qeyd olunmuş sosial qruplar” mövzusunda layihəsinə görə;
§ 4. TƏLƏBƏLƏR:		
1	Malik Samin Telman oğlu	Mexanika-riyaziyyat fakültəsinin III kurs, qrup 440 tələbəsi “Sonsuz oblastda qeyri-xətti elliptik tənliyin həllinin asimptotikası” mövzusunda layihəsinə görə;
2	Məmiyeva Türkan Səyyaf qızı	Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin IV kurs, 390 qrup tələbəsi “Spektrin olmadığı və ya bütün müstəvi spektr olarsa qarışıq məsələnin həllinin araşdırılması” mövzusunda layihəsinə görə;
3	Vəliyev Rusif Vəli oğlu	Fizika fakültəsinin III kurs, 212 qrup tələbəsi “PVS və CdS əsasında alınmış nanokompozitlərin elektrik xassələrinin tətbiqi” mövzusunda layihəsinə görə;
4	Adışirinli Leyla Tofiq qızı	Kimya fakültəsinin IV kurs, TKK005A qrup tələbəsi “SnTe-YbSb ₂ Te ₄ və PbTe-YbSb ₂ Te ₄ sistemləri əsasında yeni termoelektrik materiallarının sintezi və tədqiqi” mövzusunda layihəsinə görə;
5	Kərimzadə Fatma Sabir qızı	Biologiya fakültəsinin III kurs, 023R qrup tələbəsi “Azərbaycan pendirlərində süd turşusu bakteriyalarının mikroflorasının tədqiqi” mövzusunda layihəsinə görə;
6	Bünyat-zadə Səmayə Kamran qızı	Geologiya fakültəsinin IV kurs, 002 qrup tələbəsi “Qoşa qızıl yatağının geoloji quruluşu və əmələgəlmə yolları” mövzusunda layihəsinə görə;
7	Xəlilov Nazim Nizami oğlu	Tarix fakültəsinin IV kurs, 1028 qrup tələbəsi “I Şah İsmayıl Səfəvi və Azərbaycan Səfəvi dövlətinin təşəkkülü” mövzusunda layihəsinə görə;
8	Sadıqlı Aysən Əsəd qızı	Filologiya fakültəsinin III kurs, 010A qrup tələbəsi “Ümummillil lider Heydər Əliyev və Azərbaycan dili” mövzusunda layihəsinə görə;
9	Orucəliyeva Nübar Ramiz qızı	Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin III kurs tələbəsi “İslam və terrorizm” mövzusunda layihəsinə görə;
10	Sultanova Samirə Yusif qızı	Şərqsünaslıq fakültəsinin IV kurs, 1354 qrup tələbəsi “Ərəb ədəbi dilində sinonimlərin tədqiqi” mövzusunda layihəsinə görə.